



[Ermnistan z mtftiqlri trfindn d dstklmir](#)

Aprl hadislr Ermnistan siyasi hakimiyytinin gc, hminin bu dvltn v ordusunun qdrtn bard yaratd .mifi darmadan etdi

AranNews-un mlumatina gor, Azrbaycan Silahl Qvvlrinin cbh xttindki kiik bir qrupunun ks-hcumu qarsnda davam gtir bilmyn, yzlr clnl qvvsini, hrbi texnikasn itirn, tvi iind z .mvqelrini qoyub qaan dmnin gcszly tam lpaql il z xd Ermnistan hrblirinin qorxaql il yana, dmn ordusunun maddi-texniki tchizatnn, silah-sursatla tminatnn da tbli edildiyi kimi yksk sviyyd olmad yan oldu n nhayt, "drdgnlk mharib"d sarsdc zrb alan Ermnistan rejimi beynlxalq ictimaiyytin, htta mtftiqlrinin d dstyindn mhrum oldu. Bel ki, aprl hadislrin qdr S.Sarkisyan v trafndak hrbi .cinaytkarlar Ermnistan vtndalarna irin yalanlar atdrr, zlri d bu yalana inanrdlar Onlar hesab edirdilr ki, gr Azrbaycan ial altndak torpaqlarn hrbi yolla azad etmk ists Kollektiv Thlksizlik Mqavilsi Tkilatna (KTMT) zv olan dvltr, xsusn d Rusiya drhal proseslr .hrbi mdaxil edck, ermnilrin trfini tutacaqlar Lakin aprl hadislr zaman bunlarn tamam ksi ba verdi. Tkilatda tmsil olunan Qazaxstan rvanda keirilck rsmi tdbiri txir sald, bir ne gn sonra is qazaxstanl i adamlarnn Ermnistanda ba tutacaq digr bir tdbir qatlmalarn da ngldi. Tkilatn digr zv Belarus da .faktiki olaraq Azrbaycann trfini tutdu

Azrbaycan ordusu qarsnda duru gtir bilmycyini anlayan Ermnistan prezidentinin yaln z Rusiya dvltn basna yalvarlarnn ardnc rsmi Moskva hr iki trfl atksi brpa etmk n danqlara balad. Atks brpa edilndn sonra Ermnistann ldn verdiyi strateji ykskliklri geri qaytarmaq chdlri d almad. He bir beynlxalq tkilat, yaxud da dvltn bununla bal Azrbaycan qnayacaq .mvqe nmayi etdirmdi

Drdgnlk mharib" Dalq Qaraba probleminin "dondurulmu mnaqi" olmadn da z xard, ATT-" .in Minsk qrupunun hmsdlri trfindn slh danqlar intensivdirildi Bu mnasibtl prezidentlrin Vyana v Sankt-Peterburqda keiriln grlrind Azrbaycann mvqeyin, milli v dvltilik maraqlarna uyun hval-ruhiyyd danqlar ba tutdu. KTMT Xarici l Nazirlri (XN) urasnn sraagn Ermnistann paytaxt rvanda keiriln toplantsnda da mnaqinin hlli baxmndan Azrbaycann maraqlarn ifad edn fikirlr sslndirildi, Dalq Qaraba mnaqisin dair byanat qbul .edildi

Bu bard Ermnistann xarici ilr naziri Edvard Nalbandyan toplantnn yekunlar il bal keirdiyi .brifinqd mlumat verdi

O, bildirdi ki, byanatda Dalq Qaraba mnaqi zonasnda grginliyin azaldlmas, vziyytin stabilldirilmsi v slh prosesinin irililmsini nzrd tutan raitin yaradlmasna dair 16 may Vyana v 20 iyun Sankt-Peterburq sammitlrind ld edilmi razlamalara dstk ifad olunub. Byanatda qeyd olunub ki, XN rhblri Dalq Qaraba probleminin istisnasz olaraq slh yolu il hlli zrtutini tsdiqlrk, ATT-in Minsk qrupu lkrinin mnaqinin beynlxalq hquq normalar, BMT Nizamnamsi, Helsinki Yekun Aktnda ksini tapan gc ttbiq etmmk v gcl hdlmmk, razi btvly, .xalqlarn z mqddratn hll etmk prinsiplri sasnda hlli chdlrini alqlayrlar

politoloq Rasim Musabyov deyib ki, Ermnistan hakimiyyti rvanda keiriln KTMT XN urasnn toplantnsnda z mnafeyin uyun sndin qbul edilmsind maraql olub. Onun fikrinc, Ermnistan zv olduu tkilatdan zn bu yolla dstk almaq n ox alb. Lakin rsmi rvan buna nail ola bilmyib: "slam mkdalq Tkilat v sair bu kimi slam dvltrlri birliklrinin, hminin trk dvltrlri toplumunun qbul etdiyi byanatlarda Dalq Qaraba mnaqisin mnasibtd birmnal olaraq Azrbaycan .dstklmir

Azərbaycann z v oldu, toplantlarında itirak etdiyi bñ bu tkilatlarda razi bñvlymz dñtklnir, z mñddratn tyinetm mñlsi he gndm gtirilmir. Amma glin, sraagn Ermnistanda keiriln toplantya da fikir verk. KTMT Xarici İr Nazirlri urasnn iclasnn sonunda qbul ediln byanatda mnaqinin beynlxalq hquq normalar, BMT Nizamnamsi, Helsinki Yekun Akt, razi bñvly, xalqlarn z mñddratn hll etmk prinsiplri sasnda hlli mñlsi ksini tapb. Bu fakt bir daha onu gñstrir ki, Ermnistann istyi, arzulad, he znn z v oldu tkilatdak dñvltlr trfindn dñtklnmir.

.Buna da sbb ermnilrin beynlxalq hquqa smayan tñlbrl, istklridir Dnmrm ki, rsmi rvan szgedn toplantnn sonunda mhz bel bir mñnl byanatn qbulunda .maraql olublar

Ancaq hmin toplantda Qazaxstan v Belarus kimi Ermnistann iddialarn qbul etmyn İklrin olmas, sonda bel bir byanatn qbul edilmsin sbb olub. Bu, birinci bel hal deyil. Aprel .”hadislri d sbut edirdi ki, Ermnistann KTMT-y bsldiyi midlr sasszdr

Politoloq Fikrt Sadxov is hesab edir ki, Ermnistann da z v oldu KTMT-d Azərbaycanca yaxn, strateji trfda dñvltlr tmsil olunur. Rusiya, Qazaxstan, Belarus v Qrzstanla İkmiz arasnda hr .iki trfin maraqlarna cavab vern, yksk sviyyli mnasibtlr var

Siyasi rhinin szlrin gr, bu dñvltlrin oldu yerd Azərbaycanca qar olan, milli v dñvtilik maraqlarmzn leyhin ilyn hr hans qti qarar qbul etmk qeyri-mmkndr: “Ermnistanda KTMT Xarici İr Nazirlri urasnn iclasnn keirilmsi, hminin bu toplantnn sonunda qbul ediln .byanatn mñni sylnilnlri bir daha tsdiq edir

Onu da nzrdn qarmaq olmaz ki, mayn 16-da Vyanada, iyunun 20-d Sankt-Peterburqda prezidentlrin itirak il keiriln grlrd hanssa planlarn czld, tkliflrin hazrlad bard mlumatlar var idi. Bu tkliflr Madrid v Kazan prinsiplri sasnda, mnaqinin mrhlli hllini nzrd tutur. Bu da ninki bizim maraqlarmz, eyni zamanda beynlxalq hququn prinsiplrini d zn ehtiva edir. Bñ bunlar nzr alsaq, rvanda keiriln toplantnn sonunda qbul ediln byanat tam mñtiq uyundur.

.Szgedn byanatda xalqlarn z mñddratn tyin etmk prinsiplri d ksini tapb Ola bilsin ki, kims bunu Azərbaycanca leyhin ilyn bñd kimi qbul etsin. Lakin nzrdn qarmaq olmaz ki, he bir mñddratn hll etmk prinsipi dñvltin, İknin razi bñvlyndn knar ba vermyck. Bu mñl Helsinki Yekun Aktnda, elc d beynlxalq hquq normalarnda da xsusi olaraq qeyd \edilib. Bu, hquqi v siyasi reallqdr”. \kaspi.az